



## [Qrb Azrbaycann D il mbarizsin inanmr](#)

Trkiyd Rusiya Federasiyasnda qadaan olunmu D dylri olan azrbaycanllar hbs olunublar. Trkiy jandarmeriyas Suriya il srhdd yerln manl kndind Azrbaycan Respublikas vtnda olmaqla be terrou-kamikadzeni hbs edib. Trklri oka salan msl bu olubdur ki, hbs olunanlar arasnda iki qadn- .37 yal Glnur irmmmdova v 42 yal Naznin Zeynalova olub

Arannews: Trkiyd Rusiya Federasiyasnda qadaan olunmu D dylri olan azrbaycanllar hbs olunublar. Trkiy jandarmeriyas Suriya il srhdd yerln manl kndind Azrbaycan Respublikas vtnda olmaqla be terrou-kamikadzeni hbs edib. Trklri oka salan msl bu olubdur ki, hbs olunanlar arasnda iki qadn- 37 yal Glnur irmmmdova v 42 yal Naznin Zeynalova olub. Moskvada xan "Nezavisimaya Qazeta" nrind "Qrb Azrbaycann D il mbarizsin inanmr" ad altnda drc olunmu mqald sonra bel deyilir: Azrbaycan D n kadrlarn yetidirilmsi mnbyi kimi bu il yayn sonlarnda Thlksizlik v nformasiya zr Avropa Departamentinin ba katibi, nshan Haqlar zr Beynlxalq Komissiyann Yaxn rq zr komissar Haysam bu Sid trfindn xatrladlmd. bu Sid qeyd etmidi ki, D sralarnda vuruan Azrbaycandan olan terrorular beynlxalq qruplamalarn trkibind faliyyt gstrrk xsusi olaraq, Fransa, Almaniya, Byk Britaniya v Belika n thlk trdirir. Suriyadak daxili mharibnin vvlindn bri terrorularn bu lkdn Avropaya tranziti Trkiy yolu il hyata keir. Silahllar srhdd myyn xslr rvt vermkl yolu il xsusn stanbulda peyda olurlar. stanbulun zngin mkanlarnda terrorular "mdni" kild istiraht edir, sonra is ya Trkiynin daxilin szrlar, ya da ki, z balarndan gstri alaraq, digr lklr yola drlr. nshan Haqlar zr Beynlxalq Komissiyann hesabatnda qeyd olundu kimi, Belika Qrb ekspertlri trfindn terrorularn btn Avropa qitsi boyu nfuz etmlri v faliyyt gstrmlri mkandr. "Lyej" mntqsinin yaxnlnda yerln Berve-d Rusiya leyhin hval-ruhiyy malik vaynax mhacirli trfindn tkil olunmu "Qafqaz Mdniyyt v Thsil Mrkzi" yerlidir. Brsseld d yen d vaynaxlar trfindn yaradlm "s-Salihun" adl "islami mdniyyt mrkzi" yerlidir. Azrbaycanl terrorular n rus dilini bilmlri hesabna belikal vaynaxlarn, elc d "tarixi simvollar" icmasnn yannda yerlmk daha mnasibdir. Vaynax slfilri n mtbr saylan amil Basayev Azrbaycandan olan terrorular n d bir qhrman hesab olunur. Btn slfilrin D-i himay etdiklrini nizr alaraq, D-in and imi terrorular z "sahiblrli" il mnasibtlrini pozmamaq n z mnsubiyytlrini ifa etmirlr. Trkiy is bu ilin ikinci yarsndan azrbaycanllara olan zahirn isti laqlrini soyudurlar. Bu ilin yaynda Trkiynin Daxili lr Nazirliyi bir snd yayd. Onda deyilir ki, terror faliyyttrind bhli bilindiyyi n bu lkdn 252 Azrbaycan Respublikas vtnda ixrac olunub. Elc d 1677 nfr d Trkiyy sfr etmk qadaan edilibdir. Onlar D-in Azrbaycana ekspansiyasndan narahat olurlar. yulun ortalarında Bakda Aydn Glnmmdov v mrah manov tn ilin oktyabrnda ittiham olunanlarn dogma hri olan Sumqaytdak bir ayxanada lbadadiy sdaqtlrin and idiklrin gr mhakim olunmal idilir. lbadadiy and imkd ittiham olunan xslrin hmyerlisi Fuad Rstmovu is Azrbaycan dvlit thlksizlik xidmti 2016-ci ilin payznn sonlarnda aradan gtrmd. Mqalnin digr hissind yazlr: 1988-ci ilin fevralnda ermni basqnlar il tanm Sumqayt hri Azrbaycanda terrorularn paytaxt v odlar yurdunda(Azrbaycann ikinci ad) D-in dayaq mntqsidir. "hri mhbuslar ina edibl, sovet dvrnd oraya "kimya ilri" n gndrirdir ki, bu da Sumqaytn social-mdni mhitin tsir gstrmirdi, dey politoloq Fxrddin Abbaszoda "Nezavisimaya Qazeta" nrin bildirib.- SSR-nin dalmasndan sonra Sumqaytdak dini hakimiyet slfilrin lin kedi. Sumqaytdan Bakyadk olan msaf 30 kilometrdir, buna gr, slfilr tinlik kmdn paytaxtn traf mntqlrini v Azrbaycann imal-qrb rayonlarn llrin alrdlar. O zaman 8 milyon nfrlik halisi olan Azrbaycanda slfilr bir milyon nfr, yni btv bir ordu idi. Bu orduya yerli lzgilr, avarlar v saxurlar daxildir. Onlar kemi snni kimi slfizm keirlr. Bakda hazrda ya vhabbi, ya da ki, Rusiya Federasiyasnda qadaan olunmu "nurular" n sralarna qoulmu kemi snnilrin btv mhllri mvcuddur. Mqalnin mlifi sonra bel qeyd edir: Slfilr Sumqayt halisinin yarsn tkil

edir. Neft-kimya ilrinin hri olan Sumqaytda nvi olaraq, oxlu sayda dastanl, slfizm ideyalar plannda risk qrupu v D nslri mvcuddur. Mqalnin ardnda vurulanr: Qafqaz dht salm, Basayev v Xttabn dys olmu milliyytc saxur olan "Dastan miri" lqar Mollaiyev Sumqaytda vhhabi olubdur. Hyatda olarkn Mollaiyev Rusiya il Azrbaycan arasnda gedigli idi. O, ksr hallarda rvt yolu il srhdi keirdi. Rusiyann thlksizlik qvvlri onu 2008-ci ild Dastann cnubunda aradan gtrdlr. "Azrbaycan Milli Thlksizlik Nazirliyi(MTN) btn giri v x yollarn balayaraq, Mollaiyev qar xsusi mliyyat keirdiyi zaman o, z lm rfsind Dastana soxuldu.-dey Abbaszoda szlrin davam edir.- Bu fakt MTN-in bas Eldar Mahmudovun pekarlna kk etmy zmin yaradrd. Bel ki, btn Azrbaycan boyu axtarlan terroru asanqla onun lindn xd. Mqal mllifi mqalsini bel davam etdirir: Mahmudovu 2015-ci ilin oktyabrnda, Gncd v Baknn trafnda yerln Nardaran qbsind ilrin hrkat rfsind vzifsindn gtrrkcn MTN-i lv etdir; eks-nazirin tabeliyind olanlar mhakimy clb edildir, anti-terror idarsinin ris mavini istintaq zaman zindanda zn asd. Mlum oldu ki, MTN Mahmudov zaman ibazlq edirmi, bundan lav, terrorulardan rvt almaqla mul olurmu. Rvt hesabna terroru lind hquqi sndlr malik olaraq, Trkiy yolu il D- qoulmaq n Suriyaya ged bilirdi. Bundan daha vacibi: Mahmudov vzifsindn z yeznsi Cahangir Hacyevin prezidenti oldu Azrbaycan Beynlxalq Bankndan(ABB) korrupsiya etmk n istifad edirmi. Hacyev v Mahmudov n azndan z mvqelrindn istifad edrk, Azrbaycan Beynlxalq Bankndan milyardlarla dollar ourlaybmlar. "Nezavisimaya Qazeta" nri qeyd edir ki, odlar yurdunun kredit sisteminin ryi olan ABB xsusil yerli neft zr dvlit inhisars olan SOKAR-a (SOCAR) v Heydr liyev Fonduna kredit ayrr. "Nezavisimaya Qazeta" nrinin mxbiri il msahibd azrbaycanl jurnalist v ekspertlr bel deyirdilr: Bankir Hacyev v nazir Mahmudov Azrbaycann birinci xanmn atasnn familiyas il adlandrlan v bu lkd z hmiiyytin gr, ikinci siyasi klan saylan Paayevlr klanndan olduqlarna gr, z vziflrin borclu idilr. "Paayevlr krd liyevlrndn frqlnrk, azridilr,- dey politoloq Fikrt abanov "Nezavisimaya Qazeta" nrin bildirib.- Prezident lham liyevin klan il onun hyat yoldann klan arasnda lk hakimiiyyti urunda uzun mbariz gedir. liyev 2004-c ildn MTN- rhrlik etmi Mahmudovu aradan gtrb, MTN-i lv etmkl bel hesab edirdi ki, o, eyni zamanda onun klan il mbariz aparan alti mhv edir v lkni siyasi bhrandan xarmaq istiqamtind addm atr. Nticd liyev z llri il lkd dvlit thlksizlik sistemini zifltidi; vhhabilr d mhz bundan istifad edilr. Vhhabilr kemid d qohumbazlq v rvt yolu il rtb alm thlksizlik qvvlrinin balca hisssinin qeyri-pekarl hesabna lk daxilind zlrini tamamil rahat hiss edirdilr. ndi liyevi slfilr maraqlandrmr. Olkd bhran ba alb gedir, ictimai narazlq artr, Paayevlr klan n is lham liyevin onlara gr konstitusiyann dyimsi v z hyat yoldan lknin vitse-prezidenti etmsinin az olduu grnr. lknin iqtisadi ryi saylan Azrbaycan Beynlxalq Bank iflas olmaq astanasndadr". Mqalnin sonunda deyilir: Bu ilin may aynn sonunda bir sra beynlxalq reyting agentliklri Azrbaycan Beynlxalq Banknn mdiriiyytin bank bhrandan xarmaq qabiliyyti planna inanmadqlarn bildirdilr. Bu ilin yay fslinin sonunda is mqalnin vvlind qeyd olunan nsan Haqlar zr Beynlxalq Komissiyann Yaxn rq zr komissar bildirdi ki, Azrbaycann da daxil olduu bir sra lklrin xsusi xidmt orqanlar D il mbariz plannda z qrbli mttfiqlrinin inamn itiriblr. Komissiyann byanatnda deyilirdi ki, "mfli borclular" iqtisadi chtdn rb lklrin sx baldrilar, bu da zruri mlumatlarn szmasna gtirib xarr; bu da z nvbsind Azrbaycanda anti-terror faliyytlrini "bilrkdn smrsiz" edir